



AZƏRBAYCAN RESPUBLİKASININ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ AGENTLİYİNİN 2021-Cİ İL ÜÇÜN KİÇİK QRANT MÜSABİQƏSİ İLƏ BAĞLI

ELANI

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (bundan sonra "Agentlik") QHT-ləri "Kiçik qrant müsabiqəsi"ndə iştirak etmək üçün dəvət edir.

Agentlik 2021-ci il üçün 7 istiqamət üzrə aşağıda qeyd olunan müsabiqə mövzularını təqdim edir:

Sn	MÜSABİQƏNİN MÖVZUSU	QEYD
1	İNSAN HAQLARI, İCTİMAİ VƏKİLLİK, DEMOKRATIYA VƏ HÜQUQ MƏSƏLƏLƏRİ, İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ SAHƏSİNDƏ TƏŞƏBBÜSLƏRİN DƏSTƏKLƏNMƏSİ	<ul style="list-style-type: none">- İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üzrə beynəlxalq aləmə hesablanmış ictimai kampaniyaların təşkili və hesabatların hazırlanması;- Vətən Müharibəsi zamanı Ermənistanın törətdiyi müharibə cinayətləri və ərazilərin dağıdılması ilə bağlı faktların toplanması, beynəlxalq təşkilatlar üçün hesabatların hazırlanması;- Şəhid ailələri və qazilərin hüquqlarının təmin olunması ilə bağlı məlumatlandırma tədbirlərinin təşkili (qanunvericilik aktları və normativ sənədlər barəsində);- Müharibədən sonrakı vəziyyət, insan faciələri, dağıntılar, dinc əhaliyə dəyən zərəri əks etdirən materialların hazırlanması və təbliği;- İnsan alveri ilə mübarizə sahəsində görülən işlərin (o, cümlədən sığınacaqların) monitorinqi, ictimai müzakirələrin təşkili, nəticələrin təhlili və insan alveri ilə mübarizənin təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması;- İnsan alveri qurbanları üçün sığınacaqların işinin təkmilləşdirilməsi üzrə fəaliyyətin dəstəklənməsi;- İnsan hüquqlarının ayrı-ayrı sahələri üzrə beynəlxalq təşkilatlar və BMT-nin ixtisaslaşmış qurumlarına təqdim etmək üçün alternativ hesabatların hazırlanması.

sn	MÜSABİQƏNİN MÖVZUSU	QEYD
2	<p>ƏTRAF MÜHİTİN VƏ SAĞLAMLIĞIN QORUNMASI, NARKOMANIYA İLƏ MÜBARİZƏ MƏSƏLƏLƏRİ</p>	<ul style="list-style-type: none"> - Ətraf mühitin qorunması üzrə təşəbbüslərin dəstəklənməsi; - İşğaldan azad olunan ərazilərə dəyən ekoloji zərərin dəyərləndirilməsi və ekoloji tarazlığın təmin olunması üzrə təşəbbüslərin dəstəklənməsi; - Plastik və polietilen qablaşdırmanın azaldılması məqsədilə onlardan istifadənin məhdudlaşdırılmasının təşviq edilməsi; - "Təmiz şəhər" və "təmiz kənd" ideyasının təbliği; - Oxçuçay ilə bağlı beynəlxalq maarifləndirmə kampaniyaların aparılması; - Sərsəng su anbarının ekoloji tarazlığı ilə bağlı təhlilərin aparılmasına yönələn təşəbbüslərin dəstəklənməsi; - Minaların ətraf mühitə və əhəlinin sağlamlığına vurduğu ziyanın aradan qaldırılması üzrə təşəbbüslərin dəstəklənməsi; - Paytaxt və iri şəhərlərdə məişət tullantılarının toplanması; təmizlənməsi, utilizasiyası ilə bağlı monitorinqlərin aparılması, hesabatlarının və təkliflərin hazırlanması; - İşğal nəticəsində flora və faunaya dəyən zərərin xəritəsinin müəyyən olunması istiqamətində təşəbbüslərin dəstəklənməsi; - Paytaxt və iri şəhərlərdə yaşıllıq zonalarının vəziyyəti ilə bağlı monitorinqlərin aparılması, hesabatlarının və təkliflərin hazırlanması - Ekoturizmin təbliği istiqamətində tədbirlərin təşkili; - Talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər barədə maarifləndirmə tədbirlərinin təşkili; - İnfeksiyon xəstəliklərin yoluxma yolları və profilaktikası mövzusunda əhəlinin maarifləndirilməsi (COVID-19 və digər kəskin respirator infeksiyalar, vərəm, hepatit, İİV/QİÇS və cinsi yolla keçən infeksiyalar); - Qeyri-infeksiyon xəstəlikləri və onların profilaktikası mövzusunda əhəlinin maarifləndirilməsi (şəkərli diabet, ürək-damar xəstəlikləri, xərçəng xəstəlikləri, xroniki respirator xəstəliklər talassemiya, hemofiliya və s.); - Sağlam həyat tərzinin təbliği, eləcə də zərərli vərdişlərlə mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarının keçirilməsi; - Narkomaniya aludəçiliyinin qarşısının alınması istiqamətində təşəbbüslərin dəstəklənməsi; - Autizm spektri pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən şəxslərin sosial-tibbi və psixoloji reabilitasiyası sahəsində təşəbbüslərin dəstəklənməsi.

sn	MÜSABİQƏNİN MÖVZUSU	QEYD
3	ELM, TƏHSİL, MƏDƏNİYYƏT VƏ AZƏRBAYCANÇILIĞIN TƏBLİĞİ İSTİQAMƏTİNDƏ TƏŞƏBBÜSLƏRİN DƏSTƏKLƏNMƏSİ	<ul style="list-style-type: none"> - İşğaldan azad olunmuş ərazilərdə ermənilər tərəfindən dağıdılmış və tarixi-mədəniyyət, arxeoloji abidələrin saxtalaşdırılması faktları ilə bağlı beynəlxalq aləmi məlumatlandırmaq üçün resursların və hesabatların hazırlanması; - Milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində fəaliyyətlərin dəstəklənməsi; - Peşə təhsilinin təbliği istiqamətində təşəbbüslərin dəstəklənməsi; - Qeyri-hökumət təşkilatlarının mətbuat və sosial media ilə işləmək bacarıqlarının artırılması üzrə təşəbbüslərin dəstəklənməsi; - Azərbaycan mədəniyyətinin təbliğində informasiya texnologiyalarının imkanlarından istifadənin təşkil olunması üzrə təşəbbüslər; - Tarix və mədəniyyət abidələrinin qorunması, təbliği sahəsində gənclərin cəlb olunması istiqamətində təşəbbüslərinin dəstəklənməsi; - Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili; - Ədəbi irsimizin təbliğinə həsr olunmuş tədbirlərin təşkili; - Təhsildə innovativ təşəbbüslərin dəstəklənməsi; - Beynəlxalq elmi platforma və resurslara qoşulmaqla bağlı təşəbbüslərin dəstəklənməsi; - Mütaliə imkanlarının yaradılması, oxu mədəniyyətinin təşviqi və stimullaşdırılması istiqamətində təşəbbüslərin dəstəklənməsi.

sn	MÜSABİQƏNİN MÖVZUSU	QEYD
4	SOSIAL (0 CÜMLƏDƏN ŞƏHİD AİLƏLƏRİ, MÜHARİBƏ VETERANLARI, ƏLİLLİYİ OLAN VƏ DİGƏR HƏSSAS QRUPLARA AİD OLAN ŞƏXSLƏRİN SOSIAL PROBLEMLƏRİNİN, MÜHARİBƏ TƏSİRLƏRİNƏ MƏRUZ QALAN BÖLGƏLƏR İLƏ BAĞLI PROBLEMLƏRİN HƏLLİ) VƏ İQTİSADİ MƏSƏLƏLƏR	<ul style="list-style-type: none"> - Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında üçtərəfli tərəfdaşlıq münasibətlərinin təkmilləşdirilməsi üzrə sorğuların keçirilməsi, təhlili və tövsiyə sənədinin hazırlanması; - Əhalinin sosial problemlərinin həlli istiqamətində, sosial-iqtisadi islahatların həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılmasına dair ictimai təşəbbüslərin dəstəklənməsi; - Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə tədbirlərin təşkili; - Şəhid ailələri və qazilərin sosial problemlərinin həllinə yönələn təşəbbüslərin dəstəklənməsi; - Müharibənin təsirinə məruz qalan əhali qrupları (uşaqlar, gənclər, yaşlılar, kişilər, qadınlar) və infrastruktur haqqında araşdırmaların aparılması və hesabatların hazırlanması; - Keçmiş məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdışı ilə bağlı dövlət siyasətinə dəstəyin göstərilməsi; - Vətən müharibəsi şəhidlərinin adlarının əbədləşdirilməsi, Vətən müharibəsi iştirakçılarının tanınması, gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyyəsi istiqamətində tədbirlərin təşkili;

		<ul style="list-style-type: none"> - Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar ölkə daxilində tədbirlərin təşkili; - Mina qurbanlarına və onların ailələrinə dəstəyin göstərilməsi üzrə təşəbbüslərinin dəstəklənməsi; - İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının öyrənilməsi və səmərəli istifadəsi barədə tövsiyələrin hazırlanması; - Azərbaycanda iqtisadi inkişaf məsələlərinə dair tədqiqatların aparılması təşəbbüslərinin dəstəklənməsi; - Vətən Müharibəsində iştirak edən qazilərə sosial-psixoloji dəstəyin göstərilməsi; - Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında üçtərəfli tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüslərin dəstəklənməsi; - Yol hərəkətinin təşkili və təhlükəsizliyinin təmin olunması üzrə təşəbbüslərin dəstəklənməsi; - Dini radikalizm və ekstremizm təhlükəsinə qarşı mübarizə tədbirlərinin təşkili.
--	--	--

sn	MÜSABİQƏNİN MÖVZUSU	QEYD
5	AİLƏ, QADIN, UŞAQ VƏ GENDER MƏSƏLƏLƏRİ	<ul style="list-style-type: none"> - Ailə dəyərlərinin təbliği istiqamətində tədbirlərin təşkili; - Qadın hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili; - Erkən və yaxın qohumlar arasında nikahların qarşısının alınması istiqamətində görülən işlərin monitorinqi, təhlili, fəaliyyətlərin gücləndirilməsi və təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması; - Məişət zorakılığı ilə mübarizə sahəsində ictimai müzakirələrin təşkili, məişət zorakılığı ilə mübarizənin təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması; - Gender bərabərliyinin qorunması və gender əsaslı zorakılıqlar istiqamətində görülən işlərin monitorinqi, təhlili, fəaliyyətlərin gücləndirilməsi və təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması, ictimai müzakirələrin (xüsusilə TV və radio müzakirələri) təşkili; - Müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji dəstəyin göstərilməsi; - Uşaq hüquqlarının müdafiəsi istiqamətində vəziyyətin analizi, uşaq müdafiə mexanizmlərinin təkmilləşdirilməsi sahəsində innovativ ideyaların dəstəklənməsi; - Qızların təhsili ilə bağlı mövcud vəziyyətin monitorinqi, təhlili və tövsiyələrin hazırlanması, ictimai müzakirələrin təşkili

sn	MÜSABİQƏNİN MÖVZUSU	QEYD
6	AZƏRBAYCANIN MİLLİ MARAQLARININ XARİCİ ÖLKƏLƏRDƏ VƏ BEYNƏLXALQ TƏŞKİLATLARDA MÜDAFİƏSİ VƏ TƏŞVİQİNİN DƏSTƏKLƏNMƏSİ	<ul style="list-style-type: none"> - Azərbaycanın tolerantlıq və multikultural dəyərlərinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliği; - Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təşviqi (müxtəlif platformalarda iştirak, sosial şəbəkələrdə konfrans, müzakirələrin təşkili və s.); - Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar beynəlxalq təşəbbüslərin dəstəklənməsi; - Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması; - Post münaqişə dövründə regionun üzləşdiyi çağırışlar və reallıqlar (müxtəlif platformalarda iştirak, sosial şəbəkələrdə konfrans, müzakirələrin təşkili və s.); - Xarici ölkələrdə işləyən, təhsil alan vətəndaşlarımızın və soydaşlarımızın milli maraqların qorunması, milli-mənəvi dəyərlərin təbliği istiqamətində virtual şəbəkələrinin yaradılması; - Beynəlxalq təşkilatlara, o cümlədən beynəlxalq razılaşmalar üzrə müqavilə orqanlarına Ermənistan tərəfindən insan hüquq və azadlıqlarının pozulması və törədilən hərbi cinayətlərlə bağlı məsələlər də daxil olmaqla hesabatların hazırlanması və təqdim edilməsi.
7	AÇIQ HÖKUMƏTİN VƏ İCTİMAİ NƏZARƏTİN TƏŞVİQİ, KORRUPSIYAYA QARŞI MÜBARİZƏ MƏSƏLƏLƏRİ	<ul style="list-style-type: none"> - Antikorrupsiya mədəniyyətinin formalaşması ilə bağlı təşəbbüslərin dəstəklənməsi; - Korruptsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyətinin potensialının gücləndirilməsi üzrə təşəbbüslərin dəstəklənməsi; - Korruptsiyaya qarşı mübarizə sahəsində tədqiqatlar və monitorinqlərin aparılması, nəticələrin təhlili və bu sahədə səmərəliliyin artırılmasına dair tövsiyələrin verilməsi üzrə təşəbbüslərin dəstəklənməsi; - İctimai nəzarət və ictimai iştirakçılıq sahəsində tədqiqatlar və monitorinqlərin aparılması, nəticələrin təhlili və bu sahədə səmərəliliyin artırılmasına dair tövsiyələrin verilməsi üzrə təşəbbüslərin dəstəklənməsi; - Açıq hökumət islahatlarının həyata keçirilməsi ilə bağlı təşəbbüslərin dəstəklənməsi.

MÜSABİQƏNİN BAŞLANMASI VƏ BİTMƏSİ TARİXİ:

- Layihə təklifləri 3 dekabr 2021-ci il tarixdən 9 dekabr 2021-ci il saat 18:00-dək qəbul ediləcəkdir,
- Müsabiqənin nəticələri 14 dekabr 2021-ci il tarixdə elan olunacaq.
- Qrant müqavilələri 18 dekabr 2021-ci il tarixə kimi bağlanılacaq.
- Layihələrin icrası 1 fevral 2022-ci il tarixdən nəzərdə tutulmalıdır.

QRANTIN MƏBLƏĞİ

- 2020-ci ilin sonunadək qeydiyyatdan keçmiş QHT-lər üçün layihənin maksimum məbləği **10000 (on min)** manat ola bilər.
- 2021-ci il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş **QHT-lər 5000 (beş min)** manatdan artıq olmayan məbləğdə layihə təklifləri verə bilər.

LAYİHƏLƏRİN MÜDDƏTİ

Layihələrin müddəti 3 aydan 6 ayadək ola bilər.

Müraciət üçün tələblər

- Dövlət qeydiyyatı və bank hesabı olmalıdır.
- QHT-nin hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti təqdim edilməlidir.
- QHT sədrinin şəxsiyyət vəsiqəsinin surəti təqdim olunmalıdır.
- Bank rekvizitləri təqdim olunmalıdır.
- Təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.
- Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.
- QHT-lər Agentliyin www.e-grant.az saytında e-Ərizə bölməsi vasitəsilə QHT və layihə haqqında məlumatları təqdim etməlidir.
- QHT müsabiqəyə təqdim etdiyi sənədlər üzrə düzəlişlər edə bilməz.
- Şəxsən, e-mail və ya poçtla təqdim olunan ərizələr qəbul olunmur.

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırılıya müraciət edə bilərsiniz.

elnurbaghirli@ngoagency.gov.az,

office@ngoagency.gov.az